

Risqlərin idarə olunması "Unibank"ın biznes fəaliyyətində mühüm tərkib hissələrdən biridir. Bu vəzifənin zəruriliyi sahənin səciyyəsi, AR Mərkəzi Bankının prudensial normaları, müxtəlif beynəlxalq maliyyə institutlarının, o cümlədən, Bank Nəzarəti üzrə Bazel Komitəsinin tövsiyələri, habelə bankın strategiyası ilə şərtlənmişdir.

Dünya maliyyə bazarına inteqrasiya olunduqca, "Unibank" praktikada bank risklərinin idarə olunmasının yeni (gücləndirilmiş prinsiplərini tətbiq edir, bu isə müasir mərhələdə bu sahədə kompleks və sistem şəklinə tədqiqatların yerinə yitirilməsi zərurətini meydana çıxarır.

Bank risklərinin idarə olunmasında Bankın başlıca məqsədi – bank fəaliyyətinin həyata keçirilməsi prosesində meydana çıxan risklərin minimuma endirilməsi əsasında Bankın aktivlərinin və kapitalının maksimal səviyyədə qorunub saxlanmasının təmin edilməsidir. Bankda, aşağıdakı bank risklərinin qiymətləndirilməsinə və idarə olunmasına vahid yanaşmanı həyata keçirə, mərkəzləşdirilmiş sistem yaradılmışdır:

- işgüzar nüfuzun itirilməsi riski;
- kredit riski;
- likvidliyin itirilməsi riski;
- əməliyyat riski;
- hüquqi risk;
- bazar riski;
- strateji risk;
- digərləri.

"Unibank"ın risklərinin idarə olunmasında bir neçə aparıcı mərhələni fərqləndirmək olar:

- riskin, onun həyata keçməsi ehtimalının və nəticələrinin miqyasının müşayiətedici qiymətləndirilməsi ilə, aşkar edilməsi;
- riskin həyata keçməsi ehtimalının azaldılması və mümkün olan neqativ nəticələrin minimuma endirilməsi məqsədilə, risk strategiyasının işlənilib hazırlanması;
- aşkar edilmiş riskin idarə olunması üsullarının və alətlərinin seçilməsi;
- bilavasitə riskin idarə olunması;
- əldə olunan nəticələrin qiymətləndirilməsi və risk strategiyasının dəqiqləşdirilməsi.

Risk menecmentinin səmərəliliyinə nəzarət mövcud risklərin, onların bank üçün əhəmiyyətliyinə mavafiq olaraq, nəzərə alınması ilə həyata keçirilir. Risklərin idarə olunmasına strateji yanaşmanın işlənilib hazırlanmasından əlavə, Bankda hər bir riskin qiymətləndirilməsi üçün metodoloji yanaşmalar və Bankın ümumi riskinin müəyyən edilməsi metodologiyası, bank risklərinin idarə olunması, ölçülməsi, minimuma endirilməsi, hecləşdirilməsi üsulları müəyyən edilmişdir.

Satılan bank məhsulları və sövdələr üzrə verilənlərin cari qaydada toplanması və monitorinqi. Habelə qəbul edilmiş prosedurlara riayət olunmasına nəzarət bankın müstəqil bölməsi – Risklərin İdarə olunması üzrə Bölmə tərəfindən həyata keçirilir.

Risklərin idarə olunması və bank risklərinin idarə olunması sisteminin səmərəliliyinə və keyfiyyətinə nəzarətin həyata keçirilməsi sahəsində Siyasətin həyata keçirilməsinə cari nəzarətin təşkil edilməsi və kollegial qərarların qəbul edilməsi məqsədilə Risk üzrə Komitə fəaliyyət göstərir.

Bank, Bankda risklərin idarə olunmasının aşağıdakıların təmin edilməsinə istiqamətlənmiş kompleks prosesinin sonrakı təkmilləşdirilməsini həyata keçirir:

- Bankın səhmdarlarının və müştərilərinin maraqlarının müdafiəsinin;
- bankın kredit portfelinin və qiymətli kağızlar portfelinin keyfiyyətinin, onların idarə olunması